




BİLFA SİLİKONLU İPƏK MAT



**SİLİKON ƏSASLI, DƏFƏLƏRLƏ SİLİNƏ BİLƏN
VƏ YUYULAN İPƏK MAT GÖRÜNÜMLÜ
DEKORATİV DAXİLİ MƏKAN BOYASIDIR.**

XÜSUSİYYƏTLƏRİ

İpəksi mat özəlliyi ilə işığı əks etdirir, məkanda genişlik hissi yaradır. Hər cür səthə mükəmməl yapışma göstərir. Elastik xüsusiyyəti sayəsində istifadə olunduğu səth ilə bütünləşərək çatlamaz, qopmaz və qabarmaz. Canlı rənglərlə mükəmməl örtücülüyə sahibdir. Silinəbilmə xüsusiyyəti vardır. Tənəffüs edə bilmə cəhəti ilə divardakı rütubəti çölə atar. İstifadəsi asandır. İlk gündə rəng çalarını illərlə qoruyur. Səthlərə ipəksi mat görünümündə təmiz və dekorativ bir görünüş verir. İstifadə zamanı yayılma özəlliyi sayəsində zamana qənaət edir. Narahat edici bir qoxusu yoxdur və ekoloji olaraq təmizdir.

İSTİFADƏ QAYDALARI

Saten gips, macun və astarlama kimi alt döşəmə hazırlığı edilmiş səthlərə, yeni və düzgün səthli divar və tavanlara, köhnə boyalı, rəngini itirmiş divarlara və boyana bilən divar kağızı üzərinə son qat boya olaraq istifadə edə biləcəyiniz məhsuldur. İstifadə olunacaq səthlər düzgün, sağlam, astar və son qat boyanı daşıya biləcək vəziyyətdə olmalıdır. Boya istifadə ediləcək səthlər hər cür kir, toz, qəlib yağı, lazımsız təbəqələrdən təmizlənməli və yeni düzgün səth hazırlığı edilməlidir. Beton, brüt beton və yeni suvaq olunmuş səthlərdə istifadə qaydalarına riayət olunmalıdır (28 gün). Əhəng üzərinə birbaşa boya tətbiq edilməməlidir. Silikonlu İpək Mat boyanın tətbiqindən əvvəl Bilfa Binder və yaxud Silikonlu Astar ilə astarlama prosesi yerinə yetirilməlidir. Silikonlu İpək Mat Boya 2 qat tətbiq olunur. Quruma müddəti 6-8 saatdır. Tətbiq əsnasında və boyanın tam quruması tamamlanana qədər, məkan və səthin temperaturu +5 °C və +30 °C arasında olmasına diqqət edilməlidir. Səthlər dondan qorunmalıdır. Fırça, rulo və püskürtmə ilə tətbiq edilə bilər.

İNCƏLTMƏ

Fırça və rulo istifadəsi zamanı təmiz su ilə 10-15% incəldilərək iki qat istifadəsi tövsiyyə edilir.

SƏRFİYYAT

Tək qatda boya ilə 10-12² m boyana bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

3.5 kq, 10 kq, 25 kq.

